



*Doğma, canım-varlığım qədər
sevdiiy Azərbaycanım
mənim qibləgahumdur*



*Qəzet 1921-ci
ildən çıxır*

ŞƏRQ *qapısı*

Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti

Sayı: 170 (23.332)

12 sentyabr 2019-cu il, cümə axşamı

Gündəlik ictimai-siyasi qəzet

www.serqqapisi.az

Qiyməti 20 qəpik

Rəsmi xronika

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 11-də Rusiya Federasiyasının Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub, Azərbaycanın Rusiyanın ayrı-ayrı vilayətləri, o cümlədən Sverdlovsk vilayəti ilə əlaqələrinin genişlənməsinin məmnunluq doğurduğu bildirilib.

Söhbət zamanı Azərbaycanla Sverdlovsk vilayəti arasında ticarət dövriyyəsinin 85 faiz artması iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinin yaxşı göstəricisi kimi dəyərləndirilib, ticarət dövriyyəsinin daha da artırılması üçün lazımı potensialın mövcud olduğu vurğulanıb. Eyni zamanda Bakıda keçiriləcək biznes forumun əlaqələrin genişlənməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub. Son illər Rusiyadan Azərbaycana gələn turistlərin sayının durmadan artdığı vurğulanaraq Sverdlovsk vilayəti ilə turizm sahəsində əlaqələrin inkişaf etdirilməsinin önəmi bildirilib.

Görüşdə əməkdaşlığın müxtəlif istiqamətləri, o cümlədən sənaye, maşınqayırma sahələrində birgə layihələrin həyata keçirilməsi, sərmayə qoyuluşu, mədəniyyət, təhsil sahələri ilə bağlı əməkdaşlıq məsələləri müzakirə edilib.



Şəhərtipli müasir Badamlı qəsəbəsi

Badamlı qəsəbəsində avtomobil yolu və xidmət mərkəzi istifadəyə verilmişdir

Ulu öndər Heydər Əliyev siyasi xəttinin bəhrəsi olan müasir Badamlı qəsəbəsində şəhər infrastrukturu yaradılmışdır. Aparılan quruculuq işləri qəsəbəni yeni inkişaf mərhələsinə çıxarmışdır. Qəsəbədə yerləşən yaşayış binalarının və avtomobil yolunun yenidən qurulması, xidmət mərkəzinin və zavodun inşası yeni iş yerlərinin açılmasına, sakinlərin məşğulluğunun və rahat yaşayışının təminatına hesablanmışdır.

Sentyabrın 11-də Şahbuz rayonunun Badamlı qəsəbəsində avtomobil yolu və xidmət mərkəzi istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildiren lenti kəsmiş, avtomobil yolunda və xidmət mərkəzində yaradılan şəraitlə tanış olmuşdur.

Məlumat verilmişdir ki, əsaslı şəkildə yenidən qurulan 5,3 kilometrlik Badamlı qəsəbə avtomobil yoluna yeni asfalt örtük salınmış, yolun kənarlarında 3090 metr məsafədə beton su kanalı çəkilmişdir. Yol boyunca 53 su keçidi tikilmiş, 2 körpü əsaslı təmir olunmuşdur. Yolun tikintisi zamanı çay yatağında sahilbərkitmə işləri aparılmış, 2400 metrlik qəsəbədaxili yollara isə qum-qıçıl qatı verilmişdir.

Xidmət mərkəzi ilə tanışlıq zamanı



Ali Məclisin Sədri xidmət mərkəzində əhalinin tələbatına uyğun məhsulların satışına üstünlük verilməsi barədə tapşırıqlar vermişdir.

Sonra qəsəbə sakinləri ilə görüş olmuşdur.

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov çıxış edərək demişdir ki, muxtar respublikada geniş quruculuq

bildirərək demişdir: Bu gün ölkəmizdə ümummilli liderimiz Heydər Əliyevin yolunun uğurla davam etdirilməsinin nəticəsidir ki, kəndlərimiz, qəsəbələrimiz, rayonlarımız, şəhərlərimiz abadlaşır, əhalinin rahat yaşayışı təmin edilir. Şahbuz rayonunun Badamlı qəsəbəsi də abadlaşan yaşayış məntəqələrindəndir. Dövlət qayğısı nəticəsində ötən dövrdə qəsəbədə kompleks quruculuq işləri görülmüşdür. Məktəb və qəsəbə mərkəzi tikilmiş, mənzillər dayanıqlı təbii qaz, elektrik enerjisi və rabitə xidməti ilə təmin olunmuşdur. Bu gün isə qəsəbə yolu və xidmət mərkəzi istifadəyə verilir.

Ali Məclisin Sədri demişdir: Ötən əsrin

bu su həm Badamlı qəsəbəsini və Şahbuz rayonunu, həm də Naxçıvan Muxtar Respublikasını və Azərbaycanı tanıtmışdır. Lakin ötən əsrin 90-cı illərindəki ağır günlər zavodun da fəaliyyətinin pozulmasına səbəb olmuşdu. Ötən dövrdə dövlətimizin qayğısı nəticəsində qəsəbənin inkişafı təmin edilmiş, Badamlı suyunun əvvəlki şöhrəti özünə qaytarılmışdır. Vaxtilə yalnız keçmiş Sovetlər Birliyində tanınan bu su hazırda dünyanın müxtəlif ölkələrinə də ixrac olunur. Qəsəbədə kompleks quruculuq işlərinin görülməsi və Badamlı suyunun istehsalı üçün müasir zavodun inşa olunması sakinlərin rahat yaşayışına xidmət edir. Eyni zamanda həyata keçirilən bu tədbirlər qəsəbədə məskunlaşmanı daha da artıracaqdır. Ona görə də sakinlər tikilənləri, qurulanları qoruyub saxlamalı, onlardan düzgün istifadə edərək gələcək nəsillərə çatdırmalı, yaşıllıqlar artırılmalıdır.

Ali Məclisin Sədri qəsəbə sakinlərini bir daha təbrik etmiş, onlara rahat həyat arzulamışdır.

Sakin İxtiyar Quliyev demişdir: “Bu gün Naxçıvan Muxtar Respublikasının ən uca qəndindən tutmuş şəhərlərinə qədər bütün yaşayış məntəqələri abadlaşdırılır, müasir sosial obyektlər tikilir, yollar çəkilir. Naxçıvana gələn qonaqlar buradan ən xoş təəssüratlarla ayrılırlar. Aparılan quruculuq işləri insanların rahat yaşayışı ilə yanaşı, həm də turizmin inkişafına öz müsbət təsirini göstərir. Şahbuz rayonunun da hər bir kəndində, eləcə də Badamlı qəsəbəsində geniş abadlıq işləri aparılıb. Qəsəbədəki 6 çoxmənzilli yaşayış



bildirilmişdir ki, mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları, eləcə də çörək sexi yerləşir. Ərzaq mağazasında ailə təsərrüfatlarında istehsal olunan məhsulların, təsərrüfat malları mağazasında isə ailə təsərrüfatları üçün müxtəlif taraların satışı həyata keçirilir.

Çörək sexi istehsal sahəsi, mətbəx, anbar və texniki otaqlardan ibarətdir. Sahibkar Rövşən Abbasov çörək sexinin fəaliyyəti üçün yaradılan şəraitə görə minnətdarlıq etmişdir.

Xidmət mərkəzində 10 nəfər işlə təmin olunmuş, həyətdə abadlıq işləri aparılmışdır.

işləri aparılır. Bu tədbirlərin tərkib hissəsi olaraq 2017-ci ildən Şahbuz rayonunun Badamlı qəsəbəsində də kompleks quruculuq işlərinə başlanılmışdır. Qəsəbə avtomobil yolu yenidən qurulmuş, xidmət mərkəzi tikilmiş, yaşayış binaları təmir olunmuşdur. Tikinti işlərinin aparılması üçün hərtərəfli şərait yaradılmış, keyfiyyətə diqqət artırılmış, inşaatçılar qayğı ilə əhatə olunmuşlar. Hicran Rüstəmov göstərilən diqqətə görə inşaatçılar adından minnətdarlıq etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Badamlı qəsəbəsində görülən işlər münasibətilə sakinləri təbrik etmiş, əməyi olanlara təşəkkürünü

90-cı illərinin ağır dövrü Badamlı qəsəbəsində də insanların rahatlığının pozulmasına səbəb olmuş, çətinliklər yaranmışdır. Məlum olduğu kimi, bu qəsəbə təbii sərvətimiz olan Badamlı suyunu görə tanınır. 1945-ci ildən sonra Badamlı suyu istehsal olunmağa başlanıb. Keçmiş Sovetlər Birliyinin bütün respublikalarına Badamlı suyu göndərilmiş,

binası əsaslı təmir olunmuş, qəsəbə mərkəzi, məktəb binası və xidmət mərkəzi tikilmiş, yollarımız yenidən qurulmuşdur. Badamlı zavodunun tikintisi isə yeni iş yerlərinin açılması, onlarla ailənin güzəranının yaxşılaşması deməkdir. 2019-cu il muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunmuşdur.

Ardı 2-ci səhifədə



Bundan ruhlanan qəsəbə sakinləri yeni təsərrüfatlar yaradıblar. Görülən bu işlərin hamısı ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin bəhrəsidir. Yaşasın ulu öndər Heydər Əliyevin siyasi xətti! Yaşasın müstəqil Azərbaycan! Yaşasın doğma Naxçıvan! Yaşasın Heydər Əliyev siyasi xəttinin davamçıları!”

İxtiyar Quliyev yaradılan şəraitə görə qəsəbə sakinləri və rayon ictimaiyyəti adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.

* * *

Quruculuq işləri aparılarkən Badamlı qəsəbəsindəki 48 mənzilli 6 yaşayış binası da yenidən qurulmuş, dam örtükləri dəyişdirilmiş, elektrik və su sistemi yenilənmiş, fəsadları təmir olunmuşdur. Binaların həyətlərində də abadlıq işləri aparılmış, asfalt verilmiş, yaşıllıq sahələri salınmışdır.



Badamlı mineral suyu müasir zavod kompleksində istehsal olunacaqdır



Sentyabrın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Badamlı” Mineral Sular Zavodunun inşası ilə maraqlanmışdır.

Bildirilmişdir ki, zavodda və ikimərtəbəli inzibati binada əsas tikinti işləri başa çatdırılıb. Zavodun ərazisinə asfalt örtük salınmış, Badamlı suyunun mənbəyi yenidən qurulmuşdur. Su özaxını ilə zavoda veriləcəkdir. Xammal anbarı, istehsal və hazır məhsul sahələrindən ibarət olacaq zavodda Fransanın “SIDEL” şirkətinin istehsalı olan ən müasir avadanlıqlar quraşdırılır. 3 istehsal xətti olacaq zavodda qazlı və qazsız olmaqla müxtəlifölçülü qablaşdırmada 15 növdə Badamlı suyu istehsal ediləcəkdir. İstehsal prosesi tam avtomatlaşdırılacaq, məhsulların keyfiyyəti nəzarətdə saxlanılacaqdır. İstifadəyə verildikdən sonra zavodda 200-ə yaxın iş yeri açılacaqdır.

Ali Məclisin Sədri zavodda işlərin ilin sonuna qədər başa çatdırılması, ərazinin abadlaşdırılması və yaşıllıqların salınması barədə tapşırıqlar vermişdir.

**Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti**

Muxtar respublikanın ixrac imkanları və səhiyyə turizmi potensialı səfirliyin nümayəndələrində maraq doğurub



Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfirliyinin İqtisadi Əməkdaşlıq Şöbəsinin nümayəndələri Naxçıvan Muxtar Respublikasına səfərləri çərçivəsində muxtar respublikanın istehsal müəssisələrində də olublar. Naxçıvan Avtomobil Zavodunun istehsal potensialı ilə maraqlanan qonaqlara bildirilib ki, burada istehsal prosesi konveyer üsulu ilə təşkil edilib. Hazırda zavodda 17 modeldə minik və yük avtomobilləri istehsal olunur.

“Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə tanışlıq zamanı nümayəndələrə məlumat verilib ki, 2004-cü ildə özəlləşdirilən müəssisədə daha keyfiyyətli məhsul istehsalına başlanılıb, Badamlı mineral suyunun əvvəlki şöhrəti özünə qaytarılıb. Burada istehsal olunan məhsullar ölkəmizin digər bölgələri ilə yanaşı, Ukrayna, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və Çinə də ixrac olunur.

Nümayəndələr “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” MMC-də də olub, bu müəssisənin istehsal gücü, burada istehsal edilən məh-

sulların çeşidi haqqında ətraflı məlumat alıblar. Qeyd olunub ki, Kəngərli rayonunun Qarabağlar və Çalxanqala kəndləri ərazilərindəki zəngin yataqlardan çıxarılan travertin və mərmər daşlar emal üçün bu müəssisəyə gətirilir. Məhsul buraxılışında istifadə edilən daşlar təbii olaraq antibakterial keyfiyyətə malikdir. Müəssisədə Türkiyə istehsalı olan “Sesemak” markalı avadanlıqlar quraşdırılıb. Böyük və kiçikölçülü travertin plitələrdən, əsasən, binaların fəsadının və həyətəyən sahələrin bəzədilməsində, mozaik travertinlərdən isə müxtəlif naxışlı bəzək üzlüklərinin hazırlanmasında istifadə olunur. Gündəlik maksimum istehsal gücü 2000 kvadratmetr daş məhsulları olan müəssisədə klassik ağ və qara suyuollu travertin məhsulları ilə yanaşı, Naxçıvan sədəfi və qara inci mərmər, sienit də istehsal edilir. Həmçinin müəssisədə dekorasiya sexi də fəaliyyət göstərir.

Duzdağ Fizioterapiya Mərkəzinə gələn nümayəndələrə bu səhiyyə müəssisəsi barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, mərkəzin dünyadakı digər duz saxtalarından üstünlüyü saxtanın horizontal yerləşməsidir. Buna görə xəstələr yeraltı şöbəyə tez adaptasiya olurlar. Digər tərəfdən saxtada oksigen və havanın temperaturu daim sabit qalır. Bu da astma-bronxit xəstələrinin sağlamlası prosesinin daha da sürətlənməsinə səbəb olur. Müalicə turizminin inkişafı baxımından mühüm əhəmiyyət daşıyan 474 çarpayılıq xəstəxanaya hər il dünyanın bir çox ölkələrindən minlərlə insan müraciət edir.

✍️ Nail ƏSGƏROV

Test imtahanları başa çatıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət musiqi təhsili müəssisələrinə işə qəbul ilə əlaqədar vakant vəzifələrin tutulması üçün 3 iyul 2019-cu il tarixdə elan olunmuş müsabiqənin test imtahanları 9-11 sentyabr tarixlərində keçirilib. Müsabiqəyə çıxarılmış 285 vakant vəzifənin tutulması üçün 82 nəfər sənəd təqdim edib. Test imtahanlarında 80 namizəd iştirak edib, onlardan 13-ü keçid balını toplayıb.

Dövlət musiqi təhsili müəssisələrinə işə qəbul ilk dəfə olaraq mərkəzləşdirilmiş qaydada, müsabiqə və şəffaflıq əsasında, elektron proqram təminatı tətbiq olunmaqla test imtahanları vasitəsilə keçirilib. Test imtahanlarının keçirilməsində əsas məqsəd tədrisin keyfiyyətinin artırılması üçün dövlət musiqi təhsili müəssisələrinin ixtisaslı kadrlarla təmin edilməsidir.

Naxçıvan Musiqi Kollecinə işə qəbul üçün ali təhsil müəssisələrini, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə işə qəbul üçün ali və ya orta ixtisas təhsili müəssisələrini bitirmiş şəxslər iştirak ediblər.

Test imtahanında hər bir namizədə, ümumilikdə, 80 olmaqla, müəssisələrdə tədris olunan ixtisaslar üzrə 70, informasiya və kommunikasiya texnologiyalarına aid 10 test tapşırığı təqdim edilib, namizədlərə test tapşırıqlarının yerinə



yetirilməsi üçün 120 dəqiqə vaxt verilib.

Uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə işə qəbul üçün test imtahanında hər bir namizədə müəssisələrdə tədris olunan ixtisaslar üzrə 50 test tapşırığı təqdim edilib. Namizədlərə test tapşırıqlarının yerinə yetirilməsi üçün 75 dəqiqə vaxt verilib. Hər bir düzgün cavab bir balla qiymətləndirilib. Səhv cavablar düzgün cavablara təsir etmir. Orta ixtisas musiqi təhsili müəssisələrinə işə qəbul üçün test tapşırıqlarının 60 faizini (48 bal), uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə işə qəbul üçün 60 faizini (30 bal) düzgün cavablandıran namizədlər keçid balını toplamış hesab ediliblər.

İmtahan bitdikdən dərhal sonra iştirakçılara nəticəyə dair arayış təqdim edilib. Nəticələr komissiyaanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilib.

**Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri yanında
Dövlət Qulluğu Məsələləri üzrə
Komissiyaanın mətbuat xidməti**

Arxeoloji ekspedisiyaların yekunları müzakirə edilib



AMEA Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikası ərazisində cari ildə beynəlxalq və yerli ekspedisiyanın apardığı arxeoloji tədqiqatların yekunlarına həsr olunan tədbir keçirilib.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək Naxçıvanda aparılan genişmiqyaslı arxeoloji qazıntılardan danışib. Bildirib ki, hər il olduğu kimi, bu il də ərazinin müxtəlif yerlərində beynəlxalq və respublika səviyyəli arxeoloji ekspedisiyalar tərəfindən tədqiqatlar aparılıb.

Akademik İsmayıl Hacıyev arxeoloji qazıntıların nəticələrinin həm Azərbaycan, həm də Naxçıvan tarixinin yenidən aşdırılması baxımından əhəmiyyətli olduğunu deyib.

Sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, Naxçıvan şəhər arxeoloji ekspedisiyasının rəhbəri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev çıxış edərək may ayından başlayaraq yerli arxeoloqların Azərbaycan-ABŞ, Azərbaycan-

Fransa beynəlxalq ekspedisiya üzvləri ilə birgə Naxçıvantəpədə, Uçan Ağıl yaşayış yerində, I Kəltəpədə, Ovçultəpəsində, Oğlanqalada tədqiqatlar aparıldığı barədə məlumat verib. O, tədqiqatlar zamanı ərazidən ocaq yerləri, keramika nümunələri, xeyli sayda dən daşları, obsidian və tikinti qalıqlarının aşkar edildiyini deyib. Bildirilib ki, aşkar olunan və diqqəti cəlb edən boyalı, dırnaq və barmaq basqısı ilə naxışlanmış keramikalardan tədqiqat zamanı götürülən karbon analizləri onların eramızdan əvvəl V minilliyin birinci yarısına aid olduğunu göstərib.

Bildirilib ki, beynəlxalq ekspedisiya üzvləri Naxçıvan Muxtar Respublikasının müxtəlif ərazilərində, Şərur, Ordubad, Babək, Şahbuz, Kəngərli rayonlarının ərazilərində kəşfiyyat xarakterli araşdırmalar da aparıb.

Vəli Baxşəliyev qeyd edib ki, beynəlxalq Azərbaycan-Fransa arxeoloji ekspedisiyasının üzvləri əvvəlki illərdə Ovçultəpəsi və I Kəltəpə yaşayış yerindən aşkar edilən arxeoloji materialların tədqiqi ilə də məşğul olublar. Tədqiqatlar zamanı Kəltəpənin Cənubi Qafqazda ən qədim Neolit məskəni olduğu müəyyən edilib. Azərbaycan-Fransa arxeoloqları əməkdaşlığının 10 illiyi ilə bağlı ötən il Bakı şəhərində sərgi açılıb və eks-

pedisiyaların nəticələri həmin sərgidə nümayiş etdirilib.

Oğlanqala yaşayış yerində aparılan tədqiqatlardan da bəhs olunaraq bildirilib ki, Azərbaycan-ABŞ arxeoloji ekspedisiyası Avstraliyadan gəlmiş mütəxəssislərlə birgə həmin ərazidə arxeoloji qazıntılar aparıb.

Diqqətə çatdırılıb ki, arxeoloji ekspedisiyaların əldə etdiyi nəticələrlə bağlı kitablar və monoqrafiyalar nəşr olunub, beynəlxalq jurnallarda müxtəlif məqalələr dərc edilib. Bundan başqa, Fransada təşkil olunan beynəlxalq konfransda Naxçıvanda aparılan arxeoloji tədqiqatlarla bağlı 7 məruzə dinlənilib.

Vəli Baxşəliyev arxeoloji ekspedisiyanın təşkilinə hərtərəfli şərait yaradılmasına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Təlibova minnətdarlığını bildirib.

Tədbirdə Azərbaycan-Fransa beynəlxalq arxeoloji ekspedisiyasının rəhbəri Katherine Marro və ekspedisiya üzvlərindən, bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşı Kamran Mehbalıyev çıxış edərək ərazidə aparılan qazıntıların Azərbaycan arxeologiyası üçün əhəmiyyətli olduğunu vurğulayıblar.

Tədbir çərçivəsində arxeoloji ekspedisiyanın üzvləri iştirakçıların çoxsaylı suallarını cavablandırıblar.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin internet saytı yenilənib

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin yeni internet saytı (www.emlak.nakhchivan.az) istifadəyə verilib. Müasir tələblərə cavab verən, yeni dizayn və quruluşda hazırlanmış internet saytı komitənin fəaliyyət istiqamətləri üzrə elektronlaşdırılmış xidmətlərin, tətbiq olunan yeniliklərin daha operativ və dolğun şəkildə istifadəçilərə çatdırılmasını təmin edəcək. Saytın hazırlanması zamanı istifadəçilərin rahatlığını təmin edəcək ən zəruri tələblər nəzərə alınıb, yeni bölmələrin əlavə edilməsi ilə funksionallığı və informasiya yükü artırılıb.

Əsas səhifədə komitə haqqında məlumat, komitənin fəaliyyətini tənzimləyən əsas normativ-hüquqi aktlar, daşınmaz əmlak və torpaq idarəçiliyi sahəsində görülən işlər, muxtar respublikanın siyasi-inzibati xəritəsi, komitənin “Əmlak” informasiya bülleteninin nömrələri yerləşdirilib. Muxtar respublikada keçirilən rəsmi tədbirləri haqqında informa-

siyaların da saytda yerləşdirilməsi təmin edilib, turizm potensialının təbliği üçün bölmələr ayrılıb. Elanlar bölməsi, sorğu guşəsi, əlaqədar saytlara keçid imkanları yaradılıb.

Vətəndaşlar üçün yaradılan ayrıca bölmədə qəbul qrafiki, komitə tərəfindən göstərilən səyyar xidmətlərin qrafiki, hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin siyahısı öz əksini tapıb. Ərizə nömrəsinin daxil edilməsi ilə daşınmaz əmlak obyektləri üzərində hüquqların dövlət qeydiyyatına alınmasına dair müraciətin icra vəziyyətinin öyrənilməsi üçün onlayn xidmət, daşınmaz əmlakla bağlı əməliyyatların aparılması zamanı tələb olunan dövlət rüsumu və xidmət haqqını əvvəlcədən hesablamaq üçün əmlak kalkulyatoru istifadəyə verilib.

“Tədris-Innovasiya Mərkəzi” bölməsində mərkəz haqqında məlumat və təlim qrafiki yerləşdirilib. Saytda startap layihələrinin qəbulu üçün



bölmə də ayrılıb.

İstifadəçilər sayt vasitəsilə təqdim olunan xidmətlərdən yararlanmaqla yanaşı, komitənin fəaliyyətinin müxtəlif istiqamətləri üzrə həyata keçirilən tədbirlər barədə də məlumat əldə edə biləcəklər.

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Şagirdlər dərslik, müəllimlər isə metodik vəsaitlərlə təmin olunublar



Muxtar respublikamızın təhsil müəssisələrində 2019-2020-ci tədris ilinə hazırlıqla bağlı müxtəlif tədbirlər həyata keçirilməkdədir.

Bu tədbirlərdən biri də muxtar respublikanın ümumtəhsil məktəblərində məktəblilərin dərslik, müəllimlərin isə metodik vəsaitlərlə təmin edilməsidir. Bununla bağlı hazırlıq işləri görüldü, 2019-2020-ci tədris ili üçün dərslik və dərs vəsaitlərinə olan tələbat müəyyənəldirilib. Avqust ayında Bakı şəhərindən 264 min 719 dərslik, 8998 metodik vəsait muxtar

respublikaya gətirilib. Qeyd edək ki, bu tədris ilində ümumtəhsil məktəblərinin IV və VIII sinifləri üçün nəzərdə tutulan dərsliklər tamamilə yenilənib, digər siniflərdə isə dərsliklərə olan tələbat uyğun olaraq sifarişlər verilib. Sentyabrın 11-də muxtar respublikanın bütün ümumtəhsil məktəblərində şagirdlərə dərsliklərin paylanılmasına başlanılıb.

Bu addım tədris ili başlananadək şagirdlərin bütün dərsliklərlə təmin edilməsinə və məzmunla tanış olmalarına imkan verəcəkdir. Ümumtəhsil məktəblərində yeni dərsliklər şagird-



lərə paylanmazdan əvvəl kitabxana qaydası üzrə işlənilərək fonda daxil edilib.

Həmin gündən etibarən müəllimlərə veriləcək metodik vəsaitlər isə onların tədris prosesini planlaşdırmalarına və metodik hazırlıq vəsiyələrini artırmalarına yaxından köməklik edəcəkdir. Dərsliklərin saxlanması və onlardan istifadə ilə əlaqədar məktəb kitabxanaçıları və sinif rəhbərləri tərəfindən şagird və valideynlərlə söhbətlər aparılıb.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidməti

Bu gün müasir Azərbaycan təhsili dəhi rəhbər Heydər Əliyevin ideyalarından güc alaraq özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edir. Təhsil sahəsində davamlı olaraq islahatlar həyata keçirilməkdədir. Bütün bunların nəticələri isə göz qabağındadır.

görüşlərdə iştirak etdiklərini eşidər və bunun onun özünə də qismət olmasını arzulayırmış.

– Tələbə adını qazanmağım mənə dünyanın sevincini bəxş edib. Artıq böyük yolun başlanğıcındayam. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası kimi tanınmış bir ali təhsil ocağının Hüquqşünaslıq ixtisasında

Gəncliyimiz, gələcəyimiz

Təhsilə qayğı gələcəyə qayğıdır

Muxtar respublikanın məktəblərini bitirən məzunların ali məktəblərə qəbulu, 500-700 intervalında bal toplayanların sayı ilbəil artır. Bütün bunlar isə bizdə gələcəyimizin əmin əllərdə olduğu hissini yaradır. Hər il olduğu kimi, bu il də qəbul imtahanlarındakı nəticələri ilə muxtar respublikamızda təhsilin yüksək səviyyədə olduğunu sübuta yetirənlər öz uğurları ilə hər birimizi qürurlandırdı. Sevincirici haldır ki, ölkə Prezidentinin 2019-cu il 9 sentyabr tarixli Sərəncamı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin 4 məzunu Prezident təqaüdüə layiq görüldü. Onlardan biri Məleykə Cəfərlilə həmsöhbət olur.

Məleykə Şərur rayon Dərvişlər kənd tam orta məktəbinin məzunudur. Onun dediklərindən:

– Muxtar respublikamızda gənclərin yüksək səviyyədə təhsil alması üçün hər cür şərait mövcuddur. Doğma diyarımızda hər il yeni məktəb binaları inşa olunur, onlar müasir texnologiyalarla təmin edilir. Hər birimiz fəxr edir, qürur hissi keçiririk ki, son illərdə rayonumuzda da təhsil müəssisələri tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Təhsil aldığım Dərvişlər kənd tam orta məktəbi də bunlardan biridir. Məktəbdə şagirdlərin hərtərəfli təhsil alması üçün hər cür şərait mövcuddur. Təbii ki, belə təhsil ocaqlarında oxuyan hər bir məzunun ali məktəbə qəbul olması heç də çətin deyil. Mən də bu qayğıdan bəhrələnərək orta məktəb illərində yaxşı təhsil almaqla yanaşı, bilik yarışmalarında, fənn olimpiadalarında da fəal iştirak etmişəm, həmişə də nəticələrim yüksək olub. Orta məktəbi “Qızıl” medalla bitirmişəm. Bütün bunlar təhsilimi ali məktəbdə davam etdirmək arzusunun gerçəkləşməsi üçün möhkəm təməl yaradıb. Nəhayət, bu təmələ söykənərək builki qəbul imtahanlarında 670 bal toplamışam.

– Siz də gələcəkdə hüquqşünas olacaqsınız. Yaxşı hüquqşünası necə təsəvvür edirsiniz? – soruşduqda Məleykə cavab verdi ki, bunun üçün, ilk növbədə, vətənpərvər olmalısan. Vətənpərvərlik ən ali dəyərdir. Vətənə sevgi hər bir insana hələ orta məktəbdən aşılır. Ölkəmizdə insan amilinə, təhsilə çox ciddi diqqət yetirilir. Bu diqqət və qayğının müqabilində yaxşı oxumalı, gələcəkdə xalqımız üçün yararlı kadr olmalı, daim çalışmalıyıq.

Ötən ay Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-2019-cu tədris ilində ümumtəhsil məktəblərini bitirmiş və ali məktəblərə qəbul imtahanlarında 500-700 arası bal toplamış tələbələrə görüşünün həyatında ən unudulmaz günlərdən biri olduğunu bildirən Məleykə onu da qeyd etdi ki, hələ məktəbdə oxuduğu illərdə məzunların belə

təhsil alacağam. Bu yolu uğurla keçib biliyimlə, fəaliyyətimlə xalqımıza xeyir verəcəyim günlər isə əsl xoşbəxt çağlarıma çevriləcək. Yaxın günlərdə Prezident təqaüdüə nə layiq görülməyim xəbərini eşidəndə isə sevincimin həddi-hüdudu olmadı.

Nailiyyət qazanmaq üçün hər hansı bir şansın sənə ayağına qədər gələcəyini gözləməməli, şansını zəhmət və fədakarlıqla özün əldə etməli, yəni yaratmalısan. Qoyduğunuz məqsədə çatmaq üçün plan qursanız və bu plan üzrə doğru addımlar atsanız, şans da sizə o qədər yaxın olar. Hədəflərini təyin edərkən mütləq planlı şəkildə və özünəinam hissi ilə başlamaq lazımdır. Özünə inanmayan şəxsin uğur qazanması çətin. Bir məzun planlı və özünə inamla bir hədəf seçib, mütləq arzusuna nail olacaq və hədəfinə gedən yolda heç bir problem onun qarşısını ala bilməyəcək. Uşaqlıqdan bu peşəni çox sevmişəm. Mən ilk hədəfimə nail oldum. Artıq arzum reallaşdı. Bu gün çox seviniyəm ki, valideynlərimin və müəllimlərimin mənə olan inamını doğrultdum. Tələbəlik illərində təhsil aldığım universitetin bütün imkanlarından istifadə edərək mükəmməl elm, yüksək bilik əldə etməyə, təcrübə toplayaraq hərtərəfli, kamil bir insan kimi yetişməyə səy göstərəcəyəm ki, gələcəkdə hər hansı bir vəzifədə çalışanda vəzifəmin şərəfini yox, məsuliyyətini hiss etməyi bacarım.

Məleykənin atası Malik Cəfərov da sevincini bizimlə bölüşür:

– Hər bir valideynin arzularından biri də övladının təhsil alması və gələcəkdə layiqli yer tutmasıdır. Bizim övladımıza verəcəyimiz ən böyük xəzinə, miras təhsildir. Çünki bu xəzinə bitmək-tükənmək bilməyən yeganə var-dövlətdir. Valideyn övladının ali təhsil alması üçün daim çalışır, zəhmət çəkir və onu gələcəkdə bir sənətə, peşəyə yiyələnən biri kimi görməyi arzulayır. Düşünürəm ki, övladlarımız bizdən daha şanslıdırlar, çünki onlar vətəndaşına qiymət verən bir dövlətin, müstəqil Azərbaycanın gəncləridirlər. Təhsilə göstərilən qayğı gənclərimizin ixtisaslı mütəxəssis kimi yetişmələrinə öz töhfəsini verir. Mən bütün valideynlər adından övladlarımıza yaxşı təhsil almaları üçün hər cür şərait yaradan Ali Məclis Sədrinə minnətdarlığımı bildirirəm.

Bu gün onlar tələbə adının, valideynləri isə övladlarının uğurunun sevincini yaşayır. Bütün bunlar isə gələcəyimiz olan gənclərə göstərilən dövlət qayğısından xəbər verir. Biz də hər bir abituriyentə zəhmət və fədakarlıqla qazandığı tələbə adının böyük şərəf və məsuliyyət olduğunu layiqincə dərk etməyi arzulayıyıq.

Ə Ramiyyə ƏKBƏROVA

Çiçəklər həyat, sevgi rəmzidir

Bir çox duyğuları bir-birimizə çatdırmaq üçün çiçəklərdən, xüsusilə güllərdən istifadə edirik. Sevgi, təəssüf və ya izhar etmək istədiyimiz digər duyğular. Çiçək və güllər insana sevinc, fərah, inam gətirir. Güllər canlı təbiətdə insan həyatının istənilən anında onu müşayiət edən təbii gözəlliklərdir. Belə ki, Vətən uğrunda öz canlarını qurban verən şəhidlərimizin məzarlarını gül-çiçəklə bəzəyirik. Dünyaya övlad bəxş edən anaları ziyarətə gələnlər arasında mütləq gül dəstəsi gətirənlər olur; xüsusi günlərdə ilk ağla gələn, məktəb həyatına ilk qədəm qoyan övladlarımızın ən müqəddəs varlıq hesab etdiyimiz müəllimlərə qiymətli hədiyyəsi də elə gül dəstəsi olur. Ad günlərində, toy mərasimlərində və nəhayət, dünya ilə vidalaşanda da bizi gül dəstələri ilə yola salırlar.



Qədimdən bəri gül sevgi və firavanlıq simvolu sayılır. Güllər əsrlərboyu rəssam və şairlərin diqqətini cəkbib və yaradıcı insanlar üçün ilham mənbəyi olub. Onlar hətta yuxuda da xoş təsirini bizdən əsirgəmir, həmin yuxu da müsbət yozulur. Bəlkə də, elə buna görə analar öz balasına laylasında belə deyirlər:

*Layla dedim yatasan,
Qızıl gülə batasan.
Qızılgül bağın olsun,
Kölgəsində yatasan.*

Güllərdən insana müsbət həyat enerjisi süzülür, gül adı gələndə istə-istəməz insanın əhval-ruhiyyəsi yüksəlir. Müxtəlif nemətlər düzülmüş süfrədə gül olanda insanda xoş ovqat yaranır. İnsanların həyat səviyyəsi yaxşılaşdıqca zövqlər daha da yüksəlir, təbiətə, gözəlliyə daha həssas yanaşılır. Hər kəs nemətlərin ən yaxşısına sahib olmağa can atır. Bu günün reallığı belədir...

Bu gözəl, müxtəlifrəngli və mənalı güllərin necə qayğı ilə yetişdirildiyi haqqında məlumat almaq üçün yaxın günlərdə Babək rayonunun Zeynəddin kəndində yerləşən gülçülük təsərrüfatına yollanırıq. Əsəd Abbasovun və ailəsinin zəhmətlə əkib-becərdiyi təsərrüfatı

gəzirik. Bahar ətirli gül-çiçəklərin biri açıb, biri qönçə, digəri təzə pöhrədir. Baxmaqdan doymadığımız al-əlvan gülləri görəndə insan biranlıq ətraf aləmdən ayrılıb xəyallara dalır. İstixanada qaynar iş prosesi gedir. Kimi gül dərir, kimi isə gül bu-



ketləri hazırlayır. Burada soyuducu anbar da inşa olunub, qablaşdırılmış güllər orada saxlanılır, sonra isə satış ünvanlarına göndərilir.

Müsaibim deyir ki, 18 ildir, gül satışı ilə məşğuluq. Əvvəllər digər ölkə və şəhərlərdən gül gətirib Naxçıvan şəhərində özümüzə məxsus “Al çiçəyim” mağazasında satmışıq. Naxçıvanda sahibkarlıq mühitinin inkişafına yaradılan geniş şəraitdən istifadə edib, gülə olan tələbatı ödəmək üçün 2014-cü ilin aprel ayında gülçülük təsərrüfatı yaratdıq. Hazırda 6 min 500 kvadratmetr olan sahədə 12 istixanaya 9 növdə gül şitili əkilib. Bu güllər gözəlliyi ilə yanaşı, məhsuldarlığına görə də seçilir. Hər bir ailənin birgə əməyi sayəsində ərsəyə gələn təsərrüfatda 7-8 nəfər ailə

üzvü həvəslə çalışır.

Ailə təsərrüfatının üzvü Vətən Abasov deyir ki, müdrik atalarımızın qızıldan qiymətli sözü var: “Güc birlikdədir”. Biz bu birliyin gücünü, əzmini ailə təsərrüfatını yaradandan sonra bir daha gördük. İstixanalarda çalışanların hamısı bol və keyfiyyətli məhsul yetişdirilməsi üçün öz məsuliyyətini dərinəndirir. Yaxşı çalışmaq yaxşı qazanmaq, ölkəmizin iqtisadiyyatına töhfə vermək və firavan yaşamaq deməkdir. Dövlətimizi sağ olsun ki, bizə belə şərait yaradıb. Təbiətlə ünsiyyətdə olmaq və güllərə qulluq etmək onları seyr etmək qədər gözəldir.

Naxçıvan Muxtar Respublikasının torpaq-iqlim şəraitində gül becərək ərsəyə gətirmək xüsusi təcrübə tələb edir. Güllərin damcı üsulu ilə suvarılmasının təşkili, temperaturun normada olmasının xüsusi aparatlar vasitəsilə tənzimlənməsi, torpağa edilən qulluq, xəstəliklərə qarşı tədbirlərin diqqətlə aparılması ailə təsərrüfatına məhsul bolluğu bəxş edir. Gül şitillərini qardaş Türkiyədən gətirdiklərini deyən müsaibim onu da bildirir ki, həmin gül şitillərinə görə muxtar respublikanın gömrük-keçid məntəqələrində heç bir rüsum ödəmirlər. Bu da ailə təsərrüfatlarının fəaliyyətlərinə göstərilən qayğının daha bir nümunəsidir. Müsaibim Naxçıvan bazarına gül çıxarmaqla yanaşı, Bakıya da gül göndərdiklərini, orada da yaxşı alıcı qazandıqlarını deyir, daha geniş bazarlara çıxmağı qarşılarına məqsəd qoyduqlarını qeyd edir.

Gözəlliyi, gül-çiçəyi görmək, duymaq, ona qayğı göstərmək xoş əhval-ruhiyyənin əlamətidir. Təbii ki, mühitinə görə güllər hər ölkədə fərqli yetişir. Lakin mənası dəyişməz olaraq qalır, bəzən isə bir gülün dəyəri qiymətli daşlardan, gümüş və qızıldan da baha olur. Çünki çiçəklər həyat, sevgi rəmzi daşıyır.

✎ Ramiyyə ƏKBƏROVA

Yeni nəşrlər

“Naxçıvan dialekt və şivələrinin leksikası”

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nuray Əliyevanın “Naxçıvan dialekt və şivələrinin leksikası” adlı monoqrafiyası türk dilində işıq üzü görüb.

Türkiyənin paytaxtı Ankarada “Gecə Akademisi” nəşriyyatında çap olunan kitab türk dillərinin ortaq keçmişinin, o cümlədən dil tariximizin öyrənilməsində böyük əhəmiyyətə malikdir. Vəsaitdə dilimizin qədim mənzərəsini özündə əks etdirən Naxçıvan dialekt və şivələrində işlənən və türk dillərinin bir çoxu üçün ortaq olan leksik vahidlər müqayisəli tədqiqatə cəlb edilib.

Bundan əlavə, atalar sözləri də müqayisəli linqvistik tədqiqatə cəlb edilib, onların Türk dünyası üçün ortaq bir xəzinə olduğu göstərilib, burada işlənən atalar sözlərinin digər türk dillərində, eyni zamanda qədim lüğətlərdə də mövcudluğu bir daha dilimizin qədimliyini təsdiq edir.

Monoqrafiyada, həmçinin Naxçıvanın müxtəlif rayonlarından toplanılan dialektoloji materiallar əksini tapıb.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi

Hüquqi maarifləndirmə günün tələbidir

Sual: *Əldə edilməsi məhdudlaşdırılan informasiya dedikdə nə nəzərdə tutulur?*

Cavab: “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əldə olunma növünə görə informasiya ümumi istifadə üçün açıq və alınması məhdudlaşdırılan informasiyalara bölünür. Azərbaycan Respublikasının qanunu ilə əldə olunması məhdudlaşdırılmayan informasiyalar açıq informasiyalar sayılır.

Əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyalar hüquqi rejiminə görə məxfi və gizli (konfidensial) olur.

Dövlət sirri məxfi, vətəndaşların, mülkiyyət növündən asılı olmayaraq yaradılmış idarə, müəssisə və təşkilatların, digər hüquqi şəxslərin qanuni maraqlarının qorunması məqsədi ilə əldə olunmasına məhdudiyyət qoyulan peşə (həkim, vəkil, notariat), kommersiya, istintaq və məhkəmə işləri konfidensial xarakter daşıyır. Fərdi məlumatlar əldə olunma növünə görə konfidensial və açıq kateqoriyalara bölünür. Həmçinin qanunun tələbinə əsasən informasiya sahibi informasiyanın əldə olunmasına məhdudiyyət qoymaq yolu ilə onu xidməti istifadə üçün nəzərdə tutulmuş hesab edə bilər.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) mətbuat xidməti

Yay tətilindən sonra şagirdlərin dərslərə adaptasiyası üçün nələrə diqqət etmək lazımdır



çətinlik çəkirlər. Məktəbə ilk qədəm qoyan şagirdlərdən buraya həvəslə gələnlərlə yanaşı, ağlayan, valideynlərindən ayrılmaq istəməyən şagirdlər də olur. Bu cür şagirdlərə daha çox qayğı ilə yanaşır, onlara məktəbi və müəllimləri sevdirməyə çalışırıq. V sinif şagirdlərinin də dörd il onlara dərs deyən ibtidai sinif müəllimlərindən ayrılması, yeni sinifə qədəm qoyması və birdən-birə bir neçə əlavə fənn keçmələri, yeni müəllimlərlə uyğunlaşması kimi məsələlər də onlarda ilk vaxtlar adaptasiya çətinliyi yaratsa da, təcrübəli müəllimlərimizin sayəsində qısa müddətdə bu, aradan qaldırılır.

Tətildən sonra məktəbə yeni gəlmiş bəzi şagirdlər tədris prosesinə, məktəbə bir az gec uyğunlaşır, digər şagirdlər içərisində özünü qorib hissə edə bilirlər. Həmin sinfin şagirdləri ilə aparılan psixoloji söhbətlər tezliklə onların bütün siniflə qaynayıb qarışmasına və dərslərinə qarşı daha

diqqətli olmasına şərait yaradır.

Onu da deyim ki, tətildən sonra şagirdin məktəbə, dərslərinə diqqətini cəlb etmək üçün yenə də müəllimlərin üzərinə böyük bir vəzifə düşür. Uzun tətildən sonra sinifdə oturmağa alışmayan (bu xüsusilə aktiv uşaqlara aiddir), dərslərə müntəzəm çalışmaqda tənbellik edən şagirdlərin adaptasiya olunması üçün onlara səbrlə, təmkinlə, qayğı ilə yanaşılmalı və həmin şagirdləri tədricən məktəb rejiminə alışdırmaq üçün çalışılmalıdır.

Psixoloq vurğulayır ki, uyğunlaşma prosesində məktəblinin qidalanması, yuxu rejimi, gigiyenası, dərsə davamiyyəti kimi məsələlər mühüm rol oynayır. Təbii ki, şagirdlər tətil zamanı axşamlar gec yatıb səhər də gec oyanırlar. Bu da onların yuxu rejiminin pozulmasına və düzgün qidalanmamasına gətirib çıxarır. Buna görə də məktəbliləri düzgün rejimə alışdırmaq lazımdır.

İnsan sağlamlığında qidalanma əsas olduğu üçün uşaqların qəbul etdiyi qidalardan düzgün seçilməsi də əsas məsələlərdən biridir. Burada səhər yeməyi xüsusi yer tutur. Səhər qəbul olunan qida orqanizm üçün vacib bioloji komponentlərlə zəngin

olmalıdır. Düzgün qidalanmadıqda isə sağlamlıqda müəyyən problemlər yaranır. Bizim əsas məqsədimiz sağlam gənclər yetişdirməkdir. Sağlam ruh da yalnız sağlam bədəndə mümkündür. Buna görə də valideynlərlə söhbətlər apararkən də bu məsələlərə qarşı diqqətlə yanaşılmağın nə dərəcədə əhəmiyyətli olduğunu xatırladıq.

Bir psixoloq kimi valideynlərə məsləhətim budur ki, övladınıza həmişə qayğı göstərin və heç zaman sevginizi onlardan əsirgəməyin. Uşaq öz xüsusi baxışları və düşüncələri ilə inkişaf edən şəxsiyyətdir. O da arzularına hörmətlə yanaşılmağın istəyir. Uşağa qarşı diqqətli olmaq və vaxt ayırmaq onun inkişafında, formalaşmasında mühüm rol oynayır.

Uşaqları məktəbə davamiyyətini təmin etmək, dərslərə yubanmalarının qarşısını almaq, verilən tapşırıqların vaxtında yerinə yetirilməsinə diqqət etmək və digər bu kimi məsələlər barədə valideynlərlə müəssisə söhbətlər aparılır, onlarla birlikdə uşaqlarda yaranan adaptasiya çətinliyini aradan qaldırmaq üçün birgə hərəkət edirik.

İbtidai sinif müəllimi Şəkar Ələkbərova isə qeyd edir ki, ibtidai siniflərin dərslərə daha tez adaptasiya olunması üçün birinci gün tətilə bağlı təəssürlərini öyrənirik. Onlar müəyyən müddətdən sonra dərs prosesinə köklənə bilirlər.

İbtidai siniflərlə tətildən qayıtdıqdan sonra yay tətili zamanı verilən tapşırıqlar üzərində işləyirik, bir müddətdən sonra yeni mövzulara mü- raciət edirik. İbtidai sinif yeni qədəm qoyan şagirdlər bağcayla getdikləri üçün onların uyğunlaşması o qədər də çətin olmur. Məktəbə uyğunlaşma prosesində valideyn də mühüm rol oynayır. O, övladını məktəbə psixoloji olaraq hazırlamalı, onunla yeni mühit, dərslər və yeni dostlar haqqında söhbətlər etməlidir. Evdə valideynin də uşaqla məşğul olması onun dərslərini daha tez qavramasına kömək edir. I sinif şagirdləri üçün əvvəlcə onların şifahi nitqini inkişaf etdirə biləcək tapşırıqlar üzərində işləyir, oktyabr ayından başlayaraq əlifbanın hərflərini öyrədirik. Zamanla şagirdin də dərslərə, müəllimə, ən əsası məktəbə uyğunlaşdığını müşahidə etmək bizi sevindirir.

Göründüyü kimi, yay tətilindən sonra şagirdlərin dərsə adaptasiyası üçün müəllimlərlə birlikdə valideynlərin də üzərinə böyük yük düşür. Övladını gələcəkdə savadlı, intellekt şəxsiyyət kimi görmək istəyən hər bir kəs gələcəyimiz olan uşaqlara laqeyd yanaşmamalıdır. Çünki sağlam gələcək yalnız yaxşı təhsil almış, istedadlı, vətənpərvər gənclərlə mümkündür.

✎ Güntac ŞAHMƏMMƏDLİ

İtmişdir

Quliyev Məftun Hafiz oğlunun adına olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi itdiyindən etibarsız sayılır.



ŞƏRQ qapısı

Baş redaktor:
MEHRİBƏN SULTANOVA

Ünvan: AZ-7000,
Naxçıvan şəhəri, “Təbriz” küçəsi 1.
Telefonlar: Məsul katib: 545-62-47
Şöbələr: 545-81-44, 545-51-18
Müxbirlər: 545-75-21, Faks: 544-52-52
E-mail: seqqapisi@nakhechivan.az

Qeydiyyat №: 575

*Əlyazmalara cavab verilmir
və onlar geri qaytarılır*

Nömrəyə məsul: Əli Cabbarov

Qəzet redaksiyanın kompüter mərkəzində yığılıb, səhifələnib və Əcəmi NPB-də ofset üsulu ilə çap olunmuşdur.

Tiraj: 1495. Sifariş № 609